

## MİQRASIYA PROSESLƏRİ VƏ MARGINALLIQ FENOMENİ

Sırr deyil ki, təbii sərvətlərin bölüşdürülməsi zamanı ortalığa çıxan bərabərsizliyin meydana gəlməsi, şəhərlərin artması, ayrı-ayrı bölgələrin iqtisadiyyatının inkişaf etməsi, ətraf mühitdə baş verən neqativ məqamların çoxalması, daha yaxşı həyat şəraitində yaşamaq, tehsili davam etdirmək, ya da hərbi münaqişələrdən uzaq bir məkanda yaşamaq arzusu və s. bu kimi problemlərin mövcudluğu insanların yerdayışməsini doğuran səbəblərdir. Özünün ağır və mürəkkəb transformasiya dövrünü yaşayan Azərbaycan Respublikası da son 18 ildə geniş vüsət alan və əhalinin kütləvi şəkildə yerdayışməsi ilə xarakterizə edilən miqrasiya prosesləri ilə üzləşdi. Yüz minlərlə insanın daimi yaşadıqları yerləri tərk edərək Azərbaycana gəlməsi və buradan xarici ölkələrə getməsi qısa müddətdə respublikanın demoqrafik vəziyyətinə kəskin şəkildə təsir göstərmiş, bu sahədə bərqərar olan bir çox kəmiyyət-keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. Geniş miqyas almuş miqrasiya prosesləri ölkənin nəinki demoqrafiya sahəsində, hətta digər sahələrində də yeni hadisələrin vüsət alması ilə nəticələnmiş, cəmiyyətin sosial strukturunda, insanların, geniş əhali kütləsinin psixoloji durumunda, davranışında yeni xüsusiyətlərin, meyllərin təzahür etməsinə, insanlararası, xüsusilə də əhalinin fərqli təbəqələrindən olan insanlar arasında mövcud münasibətlərdə yeni prinsiplərin və qaydaların yaranmasına gətirib çıxmışdır. Belə hadisələrdən biri miqrasiya prosesləri ilə sıx bağlı olan marginallıq fenomenidir.

Marginallıq fenomeninin müxtəlif aspektlərini vaxtaşırı olaraq məqalələrimizdə tədqiq edirik. Amma burada bir faktı xüsusilə vurğulamaq istəyirik ki, marginallıq bir qrup insanın digər sosial qrupa nisbətən kənar və sərhəd vəziyyətində, ya da iki mədəniyyətlərəsərə mövcud olması deməkdir. Müxtəlif səbəblər ucbatından malik olduqları dəyərləri, təsəvvürləri itirmiş, çoxluğun mənsub olduğu sosial-mədəni varlıqlara yiyələnə bilməyən, ya da yiyələnmək istəməyən marginal insanlar öz aləminin, qayda-qanunlarını, davranış tərzlərini və nəhayət, sosial-mədəni varlıqlarını formalasdırmağa qadir olan sosial qrupdur. Mədəni heterogenlik mənzərəsinə öz çalarlarını daxil edən həmin sosial qrup hətta cəmiyyətin bir çox sahələrində, məqalənin əvvəlində qeyd etdiyimiz kimi, pozitiv və neqativ kontekstdə dəyişikliklər və yeniliklər etmək iqtidarındadır. Əksər hallarda cəmiyyət tərəfindən təcrid olunan həmin insanlar öz aləmlərini yaratmaq, mövcud realliga uyğunlaşmaq bacarığına qadirdirlər və bu da insanın yaradıcılıq, quruculuq təbiətindən qaynaqlanan qabiliyyətidir. Belə ki, Amerika cəmiyyətinin əsasən immiqrantlardan ibarət olması və bu səbəbdən ABŞ-in immiqrantlar ölkəsinə axını və nəticədə, amerikalıların dəyərlər və ənənələr oriyentasiyalarında

müəyyən dəyişikliklərin baş verməsi Amerika ədəbiyyatında «marginallıq» termininin məhz bu mənada meydana golməsini şərtləndirən səbəblərdən olmuşdur. Hətta ötən əsrin 80-ci illərinin ortalarına qədər ABŞ-da etnikliyi marginallığın atributu kimi qəbul edirdilər və bu cəhətin anqlosakson protestantlarda, onların təbirincə desək «həqiqi amerikanlılar»da olmadığını düşünürdülər (4; s.73). Bunu və digər müddəələri nəzərə alan bəzi alımlar marginallığın etnik şüurun dualistliyi ilə bağlı olduğunu zənn edirlər (5; s.3) və marginallığın formalarından biri hesab olunan mədəni marginallığın sosial stratifikasiya ilə çarparlaşdığını və sosial proseslərlə şərtləndiyini bildirirlər (5; s.3).

Marginal insan və qruplar barəsində söhbət açanda daim müzakirə iştirakçılarının maraqlandıran suallardan biri bu tip insanların konkret sayı ilə bağlı olur. Hətta respublikada işıq üzü görən və səhifələrində müntəzəm olaraq ölkədəki ictimai-siyasi vəziyyəti təhlil edən mətbu orqanlardan birində seçkiqabağı mitinqlər şərh edilərkən aşağıdakı ifadələrdən istifadə olunmuşdu: «marginallar kütləsi», «marginallar mitinqi», «siyasi marginallar yüksəncəgi» və s. Əksər hallarda elə həmin məqalələrdə adı çəkilən bu tip insanların, yəni bütövlükdə mitinqdə iştirak edənlərin sayı onminlərdir. Təbii ki, ölkə ərazisində yaşayan marginal insanların sayını mitinqdə iştirak edənlərin sayı ilə müəyyənləşdirmək, marginallıq fenomenini isə mitinq və nümayişlərlə əlaqələndirməklə bu fenomenlə bağlı həqiqi mənzərəni yaratmaq çətindir.

Bundan başqa marginal insanlar ordusuna ölkə ərazisində yaşayan və əhalinin 41 faizini təşkil edən yoxsul təbəqənin nümayəndələrini də aid edirlər. Bu yanaşma ilk baxışdan müəyyən mənada düzgün hesab oluna bilər. Lakin tədqiqatlar göstərir ki, mühacirətdə olan insanlar arasında elələri var ki, maddi imkanları ən yüksək səviyyədə olduğu halda belə mənəvi əziyyət çəkir və yaşadıqları mühiti özləri üçün tamam bir yad qismində qəbul edirlər. Bu cəhət əksər miqrantlara xasdır. Deməli, belə demək olar ki, marginallıq fenomeninin yaranmasına səbəb olan şərtlərdən biri - yoxsulluqdur.

Məhz buna görə hazırkı məqalədə marginallıq fenomeni ilə əlaqədar mövcud təsəvvür yaratmaq üçün ilk növbədə ölkə ərazisində geniş vüsət alan miqrasiya proseslərinin ümumi dinamikasını, xüsusilə də say göstəricilərini üzə çıxarmaqla əhalimizin ayrılmaz hissəsini təşkil edən miqrantları, yəni marginallar kateqoriyasına aid edilə biləcək potensial namizədləri rəqəmle verməyə çalışacaqı.

Məlumdur ki, Azərbaycan kütləvi miqrasiya proseslərinə məhz keçən əsrin 80-ci illərinin axırlarında məruz qaldı. Miqrasiya edən insanların milli mənsubiyyətinin həmin proseslərə müəyyən etnik rəng verməsi o dövrün xarakterik xüsusiyətlərindən idi. Belə ki, milli zəmində baş verən və ya da alovlanmaqdə olan münaqişələr nəticəsində 90-ci illərin əvvəllerində ölkəyə gələnlər əsasən azərbaycanlılar, gedənlər isə qeyri-azərbaycanlılar olmuşdur. Lakin bir qədər sonra, yəni 90-ci illərin ortalarında həmin tendensiya bir qədər dəyişdi. Belə ki, məlum Qarabağ uğrunda gedən savaş zamanı bərqrərər olmuş ağır sosial-iqtisadi vəziyyət, o cümlədən işsizlik problemi respublika əhalisinin

bir qisminin xarici ölkələrə üz tutması ilə nəticələndi. Bütövlükdə isə Azərbaycan Respublikasının Statistika Komitəsinin verdiyi statistik rəqəmlərə görə, 1989-2002-ci (aprel ayına qədər) illərdə Azərbaycana daimi yaşamaq üçün təxminən 396.341 nəfər gəlmış, respublikanın ərazisini isə 342.280 nəfər tərk etmişdir (1, s.70-71). Eyni zamanda o da məlumdur ki, miqrasiya axınının əsas hissəsi 90-ci illərin birinci yarısına düşür. Belə ki, 1989-1994-cü illərdə respublikamıza gələnlərin sayı 347 min nəfər, gedənlərin sayı 228.400 nəfər, 1995-2002-ci illərdə isə Azərbaycana gələnlərin sayı 48.500 nəfər, gedənlərin sayı təxminən 111 min nəfər olmuşdur. Həmin statistik rəqəmlərə əsaslanaraq sayı əldə bilerik ki, ölkə ərazisinə gələnlərin sayı 90-ci illərin birinci yarısı ilə müqayisədə 8 dəfə azalmış, gedənlərin sayı isə 2 dəfə artmışdır.

Bəzi Rusiya mətbularında mütəmadi olaraq göstərilir ki, guya Azərbaycanda ruslar və digər millətlərdən olan insanlar etnik mənsubiyatlarını görə sixşdirilir və ölkə ərazisindən çıxarırlar. Təbii ki, keçid dövrünün acı nəticələrindən biri olan səsial-iqtisadi və ictimai -siyasi sahələrdəki ağır vəziyyət müəyyən mənada etnik zəminda baş verən xoşa gəlməz hadisələrin təşəkkül tapmasına və bunun nəticəsində müəyyən qisim vətəndaşların respublika ərazisini tərk etməsinə səbəb oldu. Ölkəni tərk edənlərin arasında etnik mənsubiyatlarına görə qeyri-azərbaycanlılarla yanaşı, azərbaycanlılar da var idi. Belə ki, əgər 1997-1999-cu illərdə təkcə Rusiyaya rus millətindən olan 16.172 nəfər getmişdə, həmin dövrə bu ölkəyə köçən azərbaycanlıların sayı təxminən iki dəfə artıq, daha dəqiq desək 36 min nəfər olmuşdu. Həmin dövrün miqrasiya dinamikası təhlil edilərkən digər bir maraqlı məqam üzə çıxır. Azərbaycanda miqrasiya dinamikasını işıqlandıran Rusiya mətbuatının heç birində göstərilmir ki, 1997-1999-cu illərdə Azərbaycana 1929 etnik rus gəlmüşdür. Bu isə həmin müddət ərzində Rusiyaya gedən rusların ümumi sayının təxminən 12 faizi deməkdir. Eyni zamanda vurğulamaq istərdik ki, gələn o ruslardır ki, Rusiyaya köçərkən Bakıda kənara evlərini, mülklərini satmamışdır. Deməli, digər ruslar da belə etmiş olsaydılar, zənn etmək olar ki, göstərdiyimiz 12 faizlik rəqəm daha artıq olardı.

Məlumdur ki, başqa ölkədə yaşamaq üçün həmin ölkənin müvafiq strukturlarından daimi yaşamaq icazəsini verən sənəd almaq gərəkdir. Belə ki, daimi yaşamaq məqsədilə MDB və Baltika ölkələri hüdudlarından kənara çıxmak üçün icazə alanlara dair göstərə bilərik ki, 1990-1997-ci illərdə 29.877 nəfər müvafiq icazə ala bilmışdır. Həmin icazəni alanlar təyinat ölkəsi kimi ən çox İsraili (22.343 nəfər), ABŞ-ı (6.204 nəfər) və Almaniyani (966 nəfər) göstərmişlər. Haşıyaşa çıxaraq bildirmək istəyirik ki, 90-ci illərin axırları mətbuatda gedən bir sıra yazılar nəticəsində belə bir ictimai rəy formalasmışdı ki, guya Azərbaycan da yaşayan yəhudilər kütləvi surətdə respublikanın ərazisini tərk edərək İsrailə köçmüşlər. Həmin məsələni bu şəkildə qabardan yazınlarda hətta bildirilirdi ki, təxminən 50 min yəhudü Azərbaycandan köçməyə müvəffəq olmuşdur. Verilən qeyri-rəsmi statistik rəqəmlər əsl reallığı eks etdirmirdi. Çünkü rəsmi statistikaya görə 1989-cu ildə Azərbaycanda yaşayan yəhudilərin sayı 30,8 min nəfər idi (2, s.53). 1999-cu il əhalinin siyahıya

alınması nəticəsində isə məlum olmuşdur ki, Azərbaycan da 8,9 min nəfər (2, s.53) yəhudi hələ yaşamaqdadır və yaxın zamanlarda köçmək niyyətləri yoxdur. Hətta 2000-ci ildə yəhudilərin Azərbaycanda daha sıx yaşadıqları ərazilərdə aparılan sorğular zamanı məlum olmuşdur ki, 1999-2000-ci illərdə ölkəyə bir neçə yüz nəfər askenaz yəhudisi geri qayıtmışdır (1, s.6-8).

Xarici ölkələrə gedənlərin ümumi sayı dinamikası dəyişgəndir və bu da bir səra amillərlə bağlıdır. Məsələn, 2000-ci ildə qədər Almaniya gedənlərin sayı kifayət qədər idi. Lakin 2001-ci ilin mart ayından sonra həmin ölkədə bir səra miqrasiya qanunlarının qəbul olunması, miqrasiya qaydalarının tətbiq edilməsi və sərtləşdirilməsi həmin dinamikaya mənfi təsir göstərmiş və bundan sonra Almaniya getmək istəyənlərin sayı kəskin şəkildə azalmışdır. BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığının verdiyi məlumatə görə 2000-ci ildə bu və ya digər ölkədə yaşamaq məqsədilə icazə almaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı təxminən 3900 nəfər olmuşdur. Hansı ölkədə məskunlaşmaq istəyinə gəldikdə isə birinci yerdə Almaniya dururdu. Belə ki, bu ölkədə yaşamaq istəyi ilə müraciət edənlərin sayı 1558 nəfər idi. Biz bir qədər önce qeyd etdik ki, 1996-1997-ci illərdə 4020 nəfər müvafiq icazəni almışdır, lakin bu o demək deyil ki, onların hamısı xarici ölkələrə gedə bilmışlər. Belə ki, statistikaya görə həmin illərdə yalnız 3904 nəfər köçə bilmışdır. Bu isə icazə alanlarla nisbətdə 3 faiz aşağıdır. Digər maraqlı statistika onunla bağlıdır ki, 1996-1998-ci illərdə MDB və Baltika ölkələri hüdudları kənarından Azərbaycana daimi yaşamağa gələnlərin sayı 355 nəfər olmuşdur.

Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası vətəndaşlarının bir qismi Qərbi Avropa ölkələrinə üz tutmuş, onların böyük hissəsi Hollandiya və İsvəçdə məskunlaşmışdır. Təkcə 1998-də - 1651 nəfər, 1999-da - 2499 nəfər, 2000-də - 1163 nəfər, 2001-də - 248 nəfər, 2002-də (oktyabr ayına qədər) - 302 nəfər (5 ildə) - 6 minə yaxın insan Hollandiyada, 1998-də - 27 nəfər, 1999-da - 46 nəfər, 2000-də - 60 nəfər, 2001-də - 308 nəfər, 2002-də (oktyabr ayına qədər) - 600 nəfər İsvəçdə daimi yaşamaq məqsədilə immiqrasiya məsələləri ilə məşğul olan strukturlara sənədlərini təqdim etmişlər. Bütövlükdə isə 2001-2002-ci ildə bu məqsədilə müraciət edənlərin sayı 6563 nəfər olmuşdur. Onlardan 2645 nəfəri Almaniyada, 908 nəfəri İsvəçdə, 550 nəfəri Hollandiyada, 545 nəfəri Fransada, 247 nəfəri isə ABŞ-da yaşamaq arzusu ilə müraciət etmişlər. Onlardan bir qismi, daha doğrusu 196 nəfəri Almaniyaya, 148-i - İsrailə, 68-i - ABŞ-a, 23-ü isə Türkiyəyə köçə bilmışlər. Digərləri barədə hər hansı bir məlumat əldə edə bilmədik. Deyilənlərə əlavə olaraq onu da bildirmək lazımdır ki, həmin illər Azərbaycan Respublikasının ərazisini siyasi motivlərə görə tərk etmək istəyən emiqrantlar da məhz Hollandiyani və İsvəçi təyinat ölkəsi kimi seçmişlər. Onların da sayı faiz nisbəti ilə təqribən 14-15 faizdir. Xüsusilə vurğulamaq lazımdır ki, hətta bu səbəbi əsas götürənlərin əksəriyyəti uydurulmuş motivlərlə həmin ölkələrin müvafiq qurumlarına müraciət edirlər. Bu isə, məlumdur ki, Azərbaycanın beynəlxalq aləmdə olan imicinə müəyyən mənfi təsir göstərir və bu da ölkəmiz üçün arzuolunmazdır.

Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı təcavüzkar siyaseti və bunun nəticəsində Qarabağ uğrunda gedən müharibə yüz minlərlə soydaşımızın ilk əvvəl Qərbi Azərbaycan torpaqlarından, sonralar isə işğal altına düşən Dağlıq Qarabağdan və ətraf rayonlardan qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb oldu. 2003-cü ilin statistik göstəricilərinə görə respublikada məskunlaşan Ermənistandan olan qaçqınların sayı 210.492 nəfər, Qarabağdan didərgin düşmüş məcburi köçkünlərin sayı 574.663 nəfərdir (3; s.6). Bundan başqa həmin rəqəmə müxtəlif ölkələrdən Azərbaycana pənah gətirmiş məshəti türklərini, əfqanları, iranlıları və digər əcnəbiləri əlavə etsək, tam qətiyyətlə deyə bilərik ki, hal-hazırda respublikamızda bir milyona yaxın qaçqın və məcburi köçkün yaşayır ki, bu da ölkə əhalisinin 1/8 hissəsini təşkil edir. Bu miqrant kateqoriyasına aid edilən insanların həmin sayıda olması, bir tərəfdən ölkənin sosial-iqtisadi sahəsində müxtəlif dərəcəli problemlərin ortaşa çıxmasına, digər tərəfdən isə respublikanın ictimai-siyasi həyatında müəyyən gərginliyin yaranmasına və artmasına səbəb olur ki, bu da qaçqın və məcburi köçkünlərlə bağlı geniş vüsət almış toxırəsalınmaz problemlərin kompleks şəkildə həll olunmasını tələb edir.

Məlumdur ki, miqrasiya proseslərində qəçqin və məcburi köçkünlərlə yanaşı faal iştirak edənlərin digər hissəsini, əməkçi miqrantlar kateqoriyasına aid edilən insanlar təşkil edir. Ümumiyyətlə, müasir şəraitdə əmək miqrasiyası bütövlükdə dünyada gedən miqrasiya proseslərinin vacib komponenti və böyük hissəsidir. Əmək miqrasiyası fenomeni hər bir ölkənin ictimai, siyasi, iqtisadi və hətta mədəni sahələrinə təsir edən prosesdir. Məlumdur ki, son 10-12 il ərzində Azərbaycan cəmiyyətində geniş vüsət alan proseslərdən biri əmək miqrasiyası ilə bağlıdır. Belə ki, məhz əmək miqrasiyasının təsiri nəticəsində ölkənin demoqrafik vəziyyətində bir çox dəyişikliklər baş vermişdir. Respublikamıza işləmek, təhsil almaq məqsədilə gələn əcnəbilərin, müəyyən səbəblərə görə daimi yaşayış yerlərini, ölkəni tərk edən vətəndaşlarımızın da sayı artmışdır. Aydır ki, bütün bu proseslərin obyektiv və subyektiv səbəbləri vardır. Azərbaycanda miqrasiya siyasetinin lazımı səviyyədə tənzimlənməməsi, vahid miqrasiya məlumat bankının olmaması hazırda ölkəni tərk edən, ya da ölkəyə daimi və müvəqqəti işləməyə gələn adamların sayının müəyyənləşdirilməsinə imkan vermir. Qeyri-rəsmi rəqəmlərə görə bu gün Azərbaycanda xaricdən gələn əmək miqrantlarının sayı 100 minə yaxındır, ancaq Azərbaycanda bunların yalnız 10-15 faizi dövlət orqanları tərəfindən qeydiyyata alınır. Azərbaycanda işləyən əcnəbilərin qeydə alınmaması respublika büdcəsinə böyük ziyan vurur. Məsələn, Azərbaycana ən çox əməkçi miqrant Türkiyə və İrandan gəlir. Həmin ölkələrin Azərbaycana yaxınlığı, respublikanın özülləşdirmə programında xarici iş adamlarının fəaliyyətinə asanlaşdırılan qaydaların mövcudluğu buna imkan verir, əlverişli şərait yaradır. Xaricilər Azərbaycanda hansısa müəssisə açanda hüquqi şəxs kimi qeydiyyatdan keçirlər. Amma onlarla birlikdə gələn əcnəbi işçilərin çoxu heç yerdə qeydiyyatdan keçmir və təbii ki, dövlətə vergi də ödəmirlər.

Sözsüz ki, əməkçi miqrantların respublikaya gəlisinin ölkə iqtisadiyyatına böyük xeyri ola bilər, çünki bura gələn əcnəbilər özləri ilə xeyli valyuta gətirir və həmin vəsaitlər Azərbaycanda xərclənir, iqtisadiyyatın müxtəlif sahələrinə yatırılır. Bununla yanaşı, xarici əmək miqrantlarının fəaliyyətini tənzimləyən qanunların işləməməsi, iqtisadiyyat sahəsində müəyyən əlvərmiş şərait və digər amillər ona getirib çıxarırlı ki, buraya yalnız öz ölkəsində hər hansı bizneslə məşğul olmaq imkanı olmayan, ya da Azərbaycanda asan yolla pul qazanmaq istəyən adamlar üz tuturlar. Həmin adamlar Azərbaycanda vergi, gömrük, miqrasiya sahəsində mövcud olan qanunların hər zaman işləməməsindən istifadə edərək respublikamızda yaxşı maliyyə vəsaiti əldə edir, öz mütəxəssislərimiz işləyə biləcək yerləri tutur və nəticədə, Azərbaycan vətəndaşları işsiz qalırlar.

Azerbaycanda keçid dövründə sosial-iqtisadi vəziyyətin çətinliyi ilə əlaqədar əhali arasında xarici ölkələrə qazanc dalınca getmək məsələsi də aktual problemlərdən biridir. Bu problemin daha qabarlıq şəkildə özünü bürüzə verməsinin səbəbi insanların xaricdə əməklə məşğul olmaq məqsədilə qeyri-qanuni yollardan istifadə etmələri ilə bağlıdır. Əmək miqrasiyası ölkədə mühüm bir problemə çevrilib. Ən yaxşı ixtisaslaşmış şəxslərin çoxu işsiz qalmış, bu səbəbdən müxtəlif ölkələrə emiqrasiya etmişlər.

Ümumiyyətə, emiqrasiya yaxud da mühacirət barəsində danişanda dərhal insanın təsəvvürünə son 15-20 ildə özünə geniş yer almış «beyin axını» fenomeni gelir. Belə ki, mətbuatda daim vurğulanır ki, ölkəni tərk etmək istəyənlər əsasən bizim alımlarımızdır. Təbii ki, bu faktlar istisna deyil. Məhz bu səbəbdən bəzi kiçik həcmli tədqiqatların aparılmasına ehtiyac var ki, bu da bəzi məsələlərə aydınlıq gətirər. Belə ki, getmək istəyənlərin peşə ixtisasına nəzər saldıqda görərik ki, onların arasında yarısından çoxu vaxtilə sənayedə, 20 faizə yaxını - təhsil sisteminde, 7 faizi - səhiyyə və sosial xidmətlər sahəsində, 4 faizə yaxını - ticarət sahəsində çalışmış şəxslərdir. Həmin faizə dair məlumat verərkən bir daha vurgulamaq istərdik ki, Azərbaycanda bir sıra sənaye müəssisələrinin bağlanması işsiz qalan əhalinin respublikanın ərazisini tərk etməyə vadar etmişdir.

Lakin bu gün Azərbaycanda bir sıra sənaye müəssisələrinin işinin bərpa olunması və orada iş yerlərinin açılması (rəsmi statistikaya görə 2004-2005-ci illərdə 175 min yeni iş yeri açılmışdır), ölkədə «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı»nın və ona bənzər digər dövlət programlarının qəbul olunması və həyata keçirilməsi həmin emiqrasiya axınının qarşısını alacaq, vaxtilə öz yurd-yuvalarını tərk etmiş və qazanc əldə etmək məqsədilə xaricə üz tutmuş vətən övladları geri döñəcək, respublikada sabit demografik vəziyyətin bərqərar olunmasına yardım edəcək və sayı yüz minlərlə ölçülən marginal insanların daha sıx integrasiya olunmasına, onlarda vətəndaş hissələrinin oyadılmasına və bu yolla davranışlarında parsipativ mədəniyyətə xas prinsiplərin və dəyərlərin qərarlaşmasına səbəb olacaqdır. Bu istiqamətdə uğurun əldə olunması isə həm nəzəri, həm də praktiki sahədə həyata keçiriləcək fəaliyyətlərdən birbaşa asılı olandır.

## **İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT**

1. Azərbaycanın statistik göstəriciləri - 2003. Bakı, «Səda», 2003.
2. Azərbaycanın ayı-ayı bölgələrində miqrasiya meyillərinin öyrənilməsi (yəhudü icmasının misalında). Bakı, AYQT, 2000.
3. Məcburi köçkünlər (statistik bülleten). Bakı, DSK, 2003.
4. Словарь иностранных слов. М., Наука, 1988.
5. Современная американская социология. М., Издательство МГУ, 1994.

### **РЕЗЮМЕ**

**Азер Аллахверанов**

#### **Миграционные процессы и феномен маргинальности**

Статья Азера Аллахверанова «Миграционные процессы и феномен маргинальности» посвящается изучению различных аспектов взаимовлияния миграционных процессов и феномена маргинальности. В статье специальное внимание уделяется факторам, приводящим к широкому проявлению феномена маргинальности и становлению маргинальных групп. Для широкого обоснования заключений, выдвинутых в статье, автор приводит и анализирует огромное количество статистических данных, всесторонне раскрывающих характер миграционной ситуации в Азербайджане. В статье подчеркивается, что существование огромной армии мигрантов на территории республики создает благоприятное условие для проявления и усиления феномена маргинальности, требующего особого исследования.

### **SUMMARY**

**Azer Allahveranov**

#### **Migration processes and marginality phenomenon**

Azer K. Allahveranov's article named "Migration processes and marginality phenomenon" has been dedicated to researching the aspects of mutual relations and impacts of migration processes and marginality phenomenon. In the article, special attention is given to the factors that impact on the wide displaying of marginality phenomenon and the formation of marginality groups. In the article, the author brings out statistical figures which explore extensively the character of migration situation in Azerbaijan, and analyses them. The article conveys that the existence of a huge migrant segment in the country creates useful opportunity to occur and develop the marginality phenomenon, which demands a special research.